

Asəf Zeynallı – 115

Nakam ömrün susmaz melodiyası

...Radioda Bülbülün ifasında Asəf Zeynallının "Ölkəm" romansı səslənir:

*Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin...*

Ecazkar romansı heyranlıqla dinləyirəm. Eyni zamanda bu əsərin Cəfər Cabbarlıya məxsus olan sözləri ilə bağlı deyilənləri xatırlayıram. Yozumlara görə, gənc Cəfər burada Vətənin bolşevik işgalinə məruz qalmışına, lakin ölkəsinə azad görmək istəyinə üstürtülü işarələr vurub. Şeiri yazanda Cəfərin 20, romanı bəstələnəndə isə Asəfin 19 yaşı olub. Amma əsəri necə də yüksək sənətkarlıqla yazıblar!

Dahi Bülbündən sonra bu romansı müsiqi sənətimizin digər korifeyləri Firəngiz Əhmədova, Lütfiyyar İmanov, Gülağa Məmmədov, Fidan və Xuraman Qasımovaya bacılıları və neçə-neçə tanınmış sənətçi – Sona Aslanova, Rauf Ataklıyev, Mobil Əhmədov, Rauf Adıgözəlov, Yaşar Səfərov, Azər Zeynalov oxuyblar. Nə yaxşı ki, "Ölkəm" indi də tez-tez səsləndirilib dinləyiciyə həzin, xoş anlar yaşıdır.

Böyük istedad sahibi olan bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Azərbaycana neçə-neçə elm, mədəniyyət və incəsənət xadimi baxış edən qədim Dərbənddə doğulub. O, 1 yaşında ikən atası vəfat edib və Asəf 3 qardaşı ilə anasının həmayaşında qalıb. Anası onu Dərbənd realni məktəbinə qoyanda 7 yaşı olub. Oradakı uşaq xorunda oxumağa başlayıb, klarinet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki nəfəslər orkestr yay axşamlarında şəhər parkında konsertlər verəndə o da səhnədə məharətini göstərib.

Mayası musiqi ilə yoğrulmuş Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçür. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəslər orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edir. Bu zaman onun bir gözü elə hey bir kənardan oturmuş Kövkəb adlı tələbə yoldaşına dikilir. Çünkü könlündə sevgi tumurcuqlayıbmış. O qız gələcəyin böyük pianoçusu, pedaqqoqu, Xalq artisti olacaq Kövkəb Səfərəliyeva idi. Yeri gəlmışkən, Asəflə Kövkəb sonradan konservatoriyada da bir yerdə oxuyub, nişanlanıblar da. Amma Asəf gənc yaşında vəfat etdikdən sonra Kövkəb xanım daha heç kimə könül verməyib, ailə həyatı qurmayıb.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq səbəsində Üzeyir Hacıbəylinin sinfini bitirib. Onu gördüyü andan "Bu ki əsl istedaddır", – deyən dahi Üzeyir bəy tələbəsinə xüsusi diqqət göstərib. Sonrakı dövrədə Asəf öz xatirələrində bu qayğı və sevgidən bəhs edərək Üzeyir bəyin ona mənəvi ata olduğunu qeyd edib.

Bir fakt da var ki, tələbə ola-ola həm də müəllimlik edən Asəf Zeynallı bir müddət Tofiq Quliyevə və Qara Qarayevə də dərs deyib. Üzeyir bulağından su içən Asəf Zeynallı cəmi 23 il ömür sürsə də, milli musiqi sənətində silinməz izlər qoyub. O, milli romans, piano və simfonik musiqinin banisi sayılır. Bəstəkarın yuxarıda xatırlatdıığım "Ölkəm", eləcə də "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süütasi" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahniları işləmələrinin müəllifi də odur. Bunlarla bərabər, gənc sənətçi Azərbaycan musiqi folklorunun top-



lanıb nota köçürülməsi sahəsində böyük iş aparıb. "İbtidai not savadı" adlı dərslik tərtib edib.

Asəf Zeynallı həmçinin Türk (Azərbaycan) fəhlə teatrında oynanılan C.Cabbarlinin "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib. "Uşaq süütasi" əsəri ilə ilk dəfə Azərbaycan uşaq musiqisi repertuarının əsasını qoyub, 70-ə yaxın xalq mahnısını nota alıb.

Təəssüf ki, qəlbi yazıl-yaratmaq eşi ilə coşan gənc bəstəkar üçün Azərbaycan musiqi folkloru nümunələrini toplamaqdan ötrü Qarabağ səfər etməsi düşərli olmayıb. Orada ağır xəstələnib. İşini yarımcıq qoyaqraq, müalicə üçün Bakıya qaydırıb və qısa müddətdə vəfat edib.

Bəstəkar xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazıp və qardaşından əsərin divardan kağıza köçürülməsini xahiş edərək deyib: "Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm, qoymayın divarda qalsın". Təəssüf ki, ailə onun ölümündən şokda olduğu üçün vəsiyyəti yerinə yetirməyib. Bəzi mənbələrdə həmin əsərin "Bakı" simfoniyası olduğu bildirilir.

Bələcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə yaradıcılığının zirvə dövründə dünyasını dəyişib. Çəmbərkənd qəbiristanlığında dəfn olunub, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülləb. Onu da xatırladıq ki, Azərbaycan Dövlət Konservatoriyası 20 ildən çox Asəf Zeynallının adını daşıyıb. Üzeyir Hacıbəylinin vəfatından sonra adını əbədiləşdirmək istəyəndə qardaşlarından razılıq alıblar ki, konservatoriyyaya Üzeyir bəyin, musiqi texnikumuna isə Asəfin adı verilsin. Elə də olub, amma 2000-ci ildə texnikum kolleçə çevriləndə Asəf Zeynallının adı da götürülüb...

P.S: Bu yazını hazırlayarkən gənc həmkarım Mirmehdi Ağaoğlunun Asəf Zeynallının qardaşı oğlu Tamerlan Zeynalovla müsahibəsindən bir parça diqqətimi cəlb etdi. O deyib ki, bir gün Moskvaya uçarkən təyyarədə bəstəkar Tofiq Quliyevlə yol yoldaşı olub: "O heç bilmirdi ki, Mən Asəf Zeynallının qardaşı olduğum. Soruştum ki, Tofiq Ələkbərovıç, siz o qədər mahni yazmınız, hamısı dillər əzbəridir, bəs, ilk mahnınız hansıdır? Dedi bilirsən nə var, o vaxt bizimla bir tələbə də oxuyurdu. O adam Allah vergisi idi, tələbə ola-ola biza dərs də deyirdi. Adı Asəf Zeynallı idi. Bir gün çağırıldı, Sabirin "Uşaq və buz" şeirini mənə göstərib tapşırıdı ki, buna bir mahni yaz. Gəldim evə, yazdım-pozdum, səhər konservatoriyyada yazdığını Asəf müəllimə göstərdim. Xoşuna gəldi. Yəni mən Asəf Zeynallının xeyir-duası ilə bəstəkar oldum. Bunu Tofiq müəllim sonralar Asəf haqqında çəkilən sənədli filmdə də deyib".